

# Sayahat

Amid  
Əlioğlu



Qəflətən ayılanda diksinmeyindən çox, ətrafına toplaşib ona baxan insanların coxluğunundan qorxdu. Əlində su dolu qazançla tutan anasının, çay dəsmalını çənəsinin altına sıxan bacısının, təcili yardımına dəfələrlə zəng edən atasının və səs-küye yiğışan yaxın qonşularının üzündə dərindən nəfəs müşayiətə təbəssüm cürcərdi. Sanki eziyyətləri boşa getməmişdi.

Bütün bunlar onun həmşəkin-dən gec oyanmasına görə baş vermişdi. Axşam erkən yuxuya gedən oğlanın, növbəti günün ortasına yaxın oyanmadığını görən ailə üzvləri necə deyərlər, aləmi bir-birinə qatmışdır. Üzüne soyuq su töken kim, yelpikləyen kim, duani duaya qatan kim...

Üst geyimləri yenisiylə dəyişdirilən kimi arabasına oturdulmasını istədi. Hamının otaqdan çıxmazı ilə qapısı bütövlükde şüşədən ibarət olan eyvana yaxınlaşdı. Çölü bir qədər seyr edəndən sonra ayağa qalxmağa cəhd etdi. Əllərini arabanın dirsəklənəcəyinə sixib, qollarının gücüyle bədənini qaldırmağa çalışdı. Təmasını oturacaqdan kəsmişdi, fəqət qolları soyuqdan üşüyen körpə dodaqları kimi əsirdi. Taqətdən düşdən və buraxdı özünü səkkiz illik dərd ortağının qucağına. Boğazı düyünlənmışdı. Kəsik-kəsik aldığı nəfəs burnundan dəki çıxırıcı. Hər ayağına üç-dörd dəfə zərbə endirdi? amma zərbələr ayaqlarını yox, əllerini incidiirdi.

Səkkiz il önce kənddə mindiyi yehərsiz atın belindən daşların üstüne yixılması, bir müddət ümumiyyətə hərkətsiz qalması, daha sonra isə yerimə qabiliyyətini itirməsi-lə nəticələnmişdi. Hərkətə bağlı istəkləri çərçivədə idi. Buna görə də gününü otağında mütləcə etmək-lə, internetdə araşdırımlar aparmaqla keçirirdi. Çok nadir hallarda ailəsinin onu evdən kənara çıxarmasına izn verirdi.

Son vaxtlar yazıyla məşgül olmağa başlamışdı. Yuxuda gördük-lərini oyanan kimi xatırlayıb, yazmağa çalışırdı. Bəzən də yazdıqlarını oxuyub, təhlili edirdi. Təhlili nəticələrinə əsasən yəzdən çox yazıya çevrilmiş yuxuların heç biri digərinin nə tekrarı idi, nə də davamı idi.

Lakin bu dəfə onu narahat edən bir şey vardi. Bu gün gördüyü və oyanmağını gecikdən yuxu, iki gün önce gördüyü yuxunun davamı idi. Bir qədər var-gəl edəndən sonra bunun sadəcə təsadüf olduğunu yəqinləşdirdi. Əli ilə arabasının təkərini hərkət etdirərək kitab rəfinin yanına geldi, oxumadığı kitablar cərgesindən seçim etmədən birini götürüb oxumağa başladı. Beşaltı vərəqdən sonra oxuduqlarının yadında qalmadığını fərqli etdi. Yenidən birinci vərəqdən başladı. Nəticə, eyni. Fikrini bir yera cəmləmək məkməksiz idı deyə oxuduqlarını yadında saxlaya bilmirdi.

Bir qədər kompüterdə vaxt itirəndən sonra, televizoru açdı. Həmisi izlədiyi xarici elmi kanal göründü. Yaradılış ve tekamül adı al-

tında iki qütbe bölünən alımların videomüsahibələrindən ibarət veriliş idi. Maraq dairesində olan mövzu olsa da diqqətlə izləyə bilmədi. Televizoru söndürüb, anasının köməkliyi ilə yatağına girdi. Yorulmuşdu. Gözünü yuman kimi yuxunun ilk dalğalarını hiss etməyə başladı.

On dəqiqliq keçməmiş diksinərək oyandı. Yenə eyni yuxuya dalmışdı. Əslində qorxulu bir şey yox idi. Sadəcə belə halla rastlaşması ilk idi deyə narahat olmuşdu. Hətta oyandığı üçün təessüfləndi. Bu qədər reallığa yaxın yuxunun içinde olmaq həyacanlıydı. Yenidən o məkana qayıtmak ümidiət yatmağa çalışıdı, fəqət gözünü yumub açmasıyla səhərin açılması bir oldu.

Aradan bir müddət keçdi. Yenə yuxudayı və üç dəfə yarımcı qayıtdığı, tanımadığı bir şəhərin küçələrində addımlayırdı. Bəli, addımlayırdı. Yeridiyini fərq edən kimi həyacanlandı. Dərhal özünü ələ aldı ki, yuxudan oyanmasın. Ətrafdakıların nəzəri üstündə idi. İki-iki, üç-üç keçənlər isə baxıb, bir-birinə nəsə piçildiyarı.

İlk dəfə gördüyü küçələri, insanları sağa-sola boyhana-boyhana müşahidə edirdi. Ələ bu dem, eynən filmlərdəki kimi kimləsə toqquşdu. Özündən asılı olmadan yunduğu gözlərinə açmaq istəmirdi. Səs eşitdi. Qadın səsiydi, üzr isteyirdi. Bu səs nə anasının, nə də bacısınındı. Açımağa başladı gözlərini yavaş-yavaş. Əmin oldu ki, hələ də yuxudadır. Qarşısındaki isə, ehtiyatsızlıq edərək yoluńa çıxan gözəl bir xanım. Bir qədər danışmadan baxışdırı. Qəflətən ayağında ağrılar hiss etdi. Biixtiyar dizini ovaşdurub başını qaldıranda qız artıq yox olmuşdu. Saşa-sola boylandı, nəticə olmadı.

Ayılanda günəş onun şəhərinə yenicə boyanırdı. Günortaya qədər yerinin içinde yuxuda baş verənləri, xüsusilə qızı çox dəqiqliklə xatırladı. Amma nədənsə yazmaq istəmedi.

Gün güne calandıqca oğlanın içindəki narahatlıq artırdı. Qızla toqquşduğu səhər gözünün öündən getmirdi ki getmirdi. Nə illah edirdi isə istədi yuxuya dala bilmirdi. Həmin məkana aid olmayan bütün yuxular isə əhəmiyyətini itirmişdi.

Araşdırmaq qərarına gəldi. Sorğusuna uyğun yüzlərlə məlumat qarşısında çash-baş qalmışdı. Müxtəlif adamların başına gelən oxşar hadisələri oxuduqca həyacanlanırdı. Bir qisim insanlar bunun çox təhlükəli olduğunu qeyd etse də, bir qismi isə asan, təhlükəsiz, hətta əyləncəli olduğunda isrərli idi.

Daha inandırıcı hesab etdiyi yaxının müəllifine elektron məktub yazaraq detallı məlumat xahiş etdi. Bir gündən sonra poçtunda həmin müəllifdən "astral səyahət" adlı məktub var idi. Ürəyinin döyüntüsünü eşidirdi sanki. Həyacan içinde açdı məktubu. Belə yazılmışdı:

"Bunu edə bilmək üçün her şeydən önce yerinə yetirilməsi vacib olan şərtlər var.

İlk olaraq uyğun bir yer seçib uzanmalısan. Fikrini cəmləyib, gözlərini yumdu. Yalnız həmin məkanı düşünürdü. Hansıki sonuncu dəfə qızla toqquşmuşdu. Bir qədər sonra dərin bir səs-sizliyə düşdü. Daha sonra qaranlıq boşluqda olduğunu hiss etdi. Çar-

## (hekayə)

yetir. Otağın nə çox soyuq, nə də çox isti olmalıdır.

Bacaracağına ürekden inanmalaşın. Belə olan halda hədəfinə çatmağın asanlaşacaq. Çünkü hər şey düşüncədə başlayır. Unutma ki, getdiyin yerde hərəkətlərini düşüncələrinə yönəldirəcəksən. Zərər qədər tərəddüdün səni məqsədinən uzaqlaşdıracaqdır.

Yuxarıda yazmağı unutдум. Bu səyahəti edəcəyin axşam, günboyu sakit və dinc olub olmadığını düşün. Əger kiminləsə aranda mübahisə olub və buna görə əsəbiləşmişsənəsə həmin axşam bu təcrübəni etməməyində fayda vardır. Yediklərinə diqqət yetir. Yaxşı olar ki, həmin gün meyvə-tərəvəzə üstünlük verəsən. Alkaqollu içkilər və uyuşdurucu dərmanlardan uzaq dur.

Əsas məsələ, qorxuların. Bu tip səyahətlərde en böyük engel qorxularıdır. Çünkü qorxu hissi dərhal geri dönməyinə səbəb ola bilər. Qorxunun təməlində bilgisizlik vardır. Odur ki, bununla bağlı daha çox məlumat əldə etməyini məsləhət görürəm.

Kürəyi üstdə uzanmalısan. Bədənin hansısa hissəsinin narahat olmamasına çalış. Ayaqlarını qəti şəkildə çərpaz saxlama. Əks halda qan dövrəninin işi çətinləşər, dolayıdı ilə narahatlıq hiss edə bilərsən. Əllərini bədəninə paralel uzat. Başının altında çox hündür olmayan yastıq olmalıdır.

İşə özünü təlqinlə başla. Gedəcəyin yerdən başqa bir şey düşünməməlisən. Yalnız və yalnız getmek istədiyin yeri düşün. Yavaş-yavaş rahatlanma göləcək. Önce ən zəif səsler yox olacaq. Sonra qaranlıq bir yerde olduğunu hiss edəcəksən. Bədənidən yuxariya doğru yüksəldiyini hiss edəndə qorxma. Bir qədər də yüksələndən sonra çevrilip yataqdakı özünə baxa bilərsən. Otağına baxarsan. Əşyalarına toxunarsan. Pəncərəndən baxa bilərsən. Heç bir manə olmadan otağının divarından keçə bilərsən. Amma ilk dəfə üçün çox uzağa getməyini tövsiyyə etmirəm. Əks halda azaraq bədəninə geri dönməkdə çətinlik çəkə bilərsən.

Təəsüratınızı bölüşməyini səbirsizlikle gözləyirəm. Üğurlar"

Dəfələrlə oxudu məktubu. Əzbərleyəcək səviyyəyə çatanda tətbiq etmək üçün gecikmişdi. Şəhər oyanar-oyanmaz, məktubda yazılılığı kimi, yediyinə içdiyinə diqqət yetirməyə başladı. Daha doğrusu faydalı qidalardan gətirilməsini istədi. Çünkü neçə vaxtdır düz-əməlli bir şey yemirdi. İştahası yox idi. Ev əhli sevinc içinde oğlana qulluq etməkdən zövq alırdı. Her şey məqsədində uyğun gedirdi.

Axşam oldu. Hami yavaş-yavaş yatmağa hazırlaşırırdı. Bircə atasını gözləmək vaxt apardı. Çünkü evdən gec yatan atası. Əslində hamidən tez yatırdı. Lakin televizorun önündəki çarpayıdan qalxıb yerinə gedənə kimi anası dəfələrlə çağırımlı olurdu.

Hamının öz yerində yatlığında əmin olanda saat ikini keçirdi. Fikrini cəmləyib, gözlərini yumdu. Yalnız həmin məkanı düşünürdü. Hansıki sonuncu dəfə qızla toqquşmuşdu. Bir qədər sonra dərin bir səs-sizliyə düşdü. Daha sonra qaranlıq boşluqda olduğunu hiss etdi. Çar-

payısından yuxarıya doğru yüksəldikdən dərhal sonra çevrilip yatağına baxdı. Həqiqətən də özünü görürdü. Otağına bir qədər göz gəzdi, məktubdakı xəbərdarlıq məhəl qoymadan uzaqlaşdı. Düşündü ki, ilk dəfə deyil. Artıq təcrübəsi var. Odur ki, tələm-tələsik həmin məkanə gəldi.

Vaxt itirmədən axtarışa başladı. Bir qədər gəzdikdən sonra həmin qızı bir rəsm dükəninin vitrinindəki rəsmə baxarkən gördü. Ürkək adımlarla yaxınlaşdı qızı sari. Rəsmə bir körpünün üstündə yüzlərə marafon iştirakçısı əks edilmişdi. Bir müddət rəsmə baxıldılar və neçə ilin tanışı kimi birlikdə gəzmeyə başladılar.

Məlum oldu ki, qız da həmin üsüldən istifadə edir. Bunu bilmək qızı sevindirədən, oğlanı narahat edirdi. Heyatda fiziki qüsurlu olduğunu qızın bilməsini istəmirdi.

Bu qaydayla xeyli zaman idi ki, yuxuda görüşüb saatları səhəbtəşirdilər. Oğlan qızı əməlli başlı vurulmuşdu. Qızın da etirazı yox idi. Hətta qız oğlana öz evlərini göstərmış, birlikdə qızın otağında yatdığını seyr etmişdilər. Lakin oğlan qızdan fərqli olaraq evlərini cöl tərəfdən göstərmmiş, əlil arabasını görməsin deyə otağına girməkdən yandırılmışdı.

O məqam gəlib çatdı ki, qız görüş yerinə gəlmədi. Hadisəni təbii qarşılıyan oğlan tezliklə bədəninə geri döndü. Növbəti gün yənə də qız yox idi. Bu hal beş-altı dəfə təkrarlananda oğlan narahat olmağa başladı. Yuxuda qızın yaşadığı evi çətinliklə tapsa da, gördüyü mənzərə qarşısında məyus olmuşdu. Onlar həmin evdən köçmüştü. Artıq orada başqa adamlar yaşayırdı. Bununla barışmaq istəməyən oğlan özünü oraya-buraya vuraraq qızı axtarırdı. Məkandan-məkana yerini dəyişərək axtarışa davam edirdi. Hər şey ani baş verirdi. İldirim sürətli yer dəyişdirən oğlan yorulmaq bilmirdi. Qarşısına əcaib-qəraib canlılar çıxsa da qorxmurdı. Fəqət getdikcə ümidiñititməsi həyacanla əvəz olunurdu. Geri qayıdağı yolları unutmuşdu. Nə qədər cəhd edirdiçə öz evlərini tapa bilmirdi. Yaxınlaşmaq əvəzinə dəha da uzaqlaşırırdı. İş o yerə çatdı ki, təslim olub bir künçə qılsıdı. Ətrafa da anlam verə bilmədiyə hadisələr baş verirdi. İnsandan başqa hər cür varlıqlar müxtəlif səsler çıxarırdı.

Gözünü yumub açdıqca yənə də həmin məkandan uzaqlaşma bilmirdi. Oturduğu yerdə qalmışdı. Nə qədər müddət keçdiyi bilmədi. Amma özünü pis hiss etməyə başlayırdı. Rəngi getdikcə ağarırdı. Əlini-qolunu hərəkət etdirə bilmirdi. O qədər haldan düşdü ki, gözlərini yummaya başladı yavaş-yavaş. Gözünün qabağı tam qaraldıqdan sonra sükü qərəq oldu.

Ağlaşma səsleri gəldi çoxalan xətə. Açıdı gözlərini. Qəbristanlıqda bir məzarın yanında idi. Nəzər yetirdi ətrafdə ağılaşan insanlara. Hamısı tanış simalardı. Atası, anası, bacısı və qohum-əqrabası. Məzərin baş tərəfində künçünə qara bağlanmış şəklini görəndə anladı hər şeyi. Ətrafa daha diqqətlə baxanda isə neçə müddətdir yuxusunda görüşüb aşiq olduğu qızı da gördü. Ən kədərlisi isə qız da fiziki qüsurlu idi və əlil arabasının bir tərəfinə qıslıb iç-in-için ağlayırdı.

Təsisçi və baş məsləhətçi:

**Aqil Abbas**

Baş redaktor:

**İradə Tunçay**

Qəzet "Ödalət" qəzetiñin bilgisayar mərkəzində yığılıb səhifələnmiş və "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

**KAPITAL Bankın 1 sayılı Nəsimi rayon filialı.**

kod: 200112 hək

Müxbir hesab: 0137010001994

S.W.I.F.T. Bik: AIIBAZ 2xhesab N:

38070019411100451111 VÖEN: 1300456161

İndeks: 0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-2 "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə

Telefon: 538-05-50, 538-51-31, 534-55-98 Faks: 53

adaletqezeti@rambler.ru

adaletqezeti@mail.ru, adaletqezeti@

Qəzetdə "Olalar" və APA İA-nın məlumatlarından istifadə